

□ **Ümummilli lider Heydər Əliyev Şərqdə ilk müsəlman demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verməklə yanaşı, cümhuriyyətin qurucularının fədakar və misilsiz mübarizəsini çox yüksək qiymətləndirirdi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyətdən sonra süquta uğrasa da, müstəqillik ideyası 70 illik sovet imperiyası dövründə millətimizin qəlbində və şüurunda yaşamışdır.**

Respublikamız sovetlər im-periyasının tərkibində olduğu dövrdə ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının müstəqil Azərbaycan dövləti ideyalarını həyata keçirmək istiqamətində çox böyük işlər görmüşdür. Belə ki, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, hərbi kadrların hazırlanması üçün hərbi məktəblərin yaradılması, milli – mədəni dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi gələcək müstəqil Azərbaycan dövlətinin ilkin rüşeymləri idi.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti ideyasının həyata keçiriləcəyinə öz varlığı kimi inanır və həmin vaxtın yaxınlaşmasını aydın görürək bu istiqamətdə müdrikliklə, böyük ustalıqla iş aparırdı. Onun müstəqil Azərbaycan dövlətinin qurulması istiqamətində apardığı iş xalqımızın uzun illər qəlbində yaşadıqı azadlıq ideyalarını daha da gücləndirirdi. Sovet imperiyasının mövcudluğu dövründə, 1990-cı ilin noyabrında Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, muxtar respublikanın adından sovet socialist sözlərinin çıxarılması, üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi barədə respublika Ali Soveti qarşısında vəsatət qaldırması olduqca müdrik, cəsarətli və uzaqgörən bir addım idi.

1993-cü ilin kəsməkeşli iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyəti qurucularının müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, möhkəm dövlətçilik təsisatlarının siyasi, hüquqi, iqtisadi bütövrəsini qoydu, ölkəni parçalamadan və müstəqilliyimizi itirilmə təhlükəsindən qorudu. Möhkəm təməllər üzərində qurulan Azərbaycan Respublikası artıq dünyanın önəmli və müasir ölkələrindən birinə çevrilərək dünya birliyində öz layiqli yerini tutub.

Ümummilli lider Heydər Əliyevin 10 illik prezidentlik dövründə gördüyü işlər xalqımızın tarixi-hüquqi yaddaşını özünə qaytardı, müstəqil dövlətçilik ənənələrinin inkişafına təkan verdi. Bu dövr Azərbaycan dövlətinin qurulması ilə yanaşı, ölkədə demokratiyanın inkişafı, insan haqlarının qorunması, siyasi-iqtisadi və sosial islahatların reallaşdırılması ilə əlamətdardır. Uzun illər ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çalışan, bu dəhşət şəxsiyyətin həyata keçirdiyi misilsiz işlərin bilavasitə iştirakçısı olmuş bir insan kimi demək istəyirəm ki, o fəaliyyətinin bütün dövrlərində Azərbaycan Xalq Cümhuriyyətinin, onun qurucularının fəaliyyətlərinə çox böyük önəm verirdi. Rəsmi dövlət tədbirlərində və söhbətlərində cümhuriyyətin qurucularını böyük hörmət və ehtiramla xatırlayaraq onların hər biri haqqında müsbət fikirlər söyləyirdi.

Yadımdadır 1994-cü ilin əvvəllərində Heydər Əliyev YAP İdarə Heyətinin iclasında bir qrup tarixçinin iştirakı ilə dövlət bayramı günü ilə əlaqədar məsələni müzakirə edirdi. Müzakirədə iştirak edənlərin bəziləri Səfəvilər, bəziləri Atabəylər, Qaraqoyunlular və Ağqoyunlular, başqa bir qrup isə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin önəmini vurğulayırdılar. Ulu öndər Heydər Əliyev birmanalı olaraq mayın 28-nin Respublika Günü kimi qeyd olunmasını təklif etdi.

Ulu öndər Heydər Əliyev demişdir: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himni-ni, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisidir.”

Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin keçirilməsi, dərsləklərdə, milli ensiklopediyada həmin dövrün geniş və dolğun əks etdirilməsi, xarici ölkələrə səfərlər zamanı cümhuriyyət qurucularının məzarlarının ziyarət edilməsi dövlətin öz tarixinə sahib çıxması-nın nümunəsidir.

1991-ci il mart ayının 7-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında millət vəkili Heydər Əliyev SSRİ-nin dağılmasının, müstəqil Azərbaycan dövlətinin

yanarmasının labüdlüyü haqqında çox geniş və olduqca məzmunlu tarixi çıxış etdi, gələcək dövlət müstəqilliyimizin təmin edilməsinin aydın programını xalqa çatdırdı.

Sovet imperiyasının dağılması ərəfəsində yaranmış tarixi şərait və xalqımızın qəlbində yaşadıqı tarixi müstəqillik arzularına uyğun olaraq apardığı mübarizə nəticəsində Azərbaycan 1991-ci il oktyabrın 18-də ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Həmin dövrdə öz müstəqilliyini bəyan edən Azərbaycan dövlətinin möhkəmlənməsinin qarşısının alınması üçün bəzi xarici qüvvələr və daxildə olan imperiypərəst ünsürlər böyük maneələr və problemlər yaratmağa başladılar. Ermənistanın əsassız torpaq iddiası ilə bağlı Azərbaycanca hərbi təcavüzü, separatçı qüvvələrin ölkənin cənubunda və şimalında baş qaldırması, daxildə müxtəlif təxribatlar törədilməsi ölkədə mürəkkəb vəziyyət yaratdı.

O vaxtki hakimiyyətin sərəşəsizliyi, hərc-mərclik, Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf yeddi rayonun



Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti

ordu yaradıldı. Əminliklə deyə bilərik ki, Azərbaycan ordusu artıq öz qüdrətini göstərir. O dövrdə atəşəsinə oğd oluması respublikamız üçün zəruri idi. Məhz bu imkandan istifadə edən ölkə başçısı müstəqil dövlətin ilk Konstitusiyasının qəbuluna və parlament seçkilərinin keçirilməsinə nail oldu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Konstitusiyaya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi.

Azərbaycan Respublikasının 1995-ci ildə demokratik əsaslarla seçilmiş ilk parlamenti gərgin və səmərəli fəaliyyət göstərərək müxtəlif qanunlar və qərarlar qəbul etdi, müstəqil dövlətimizin qanunvericilik bazası təkmilləşdirildi. Artıq respublikamızda olduqca işgüzar, təkmilləşmiş parlamentarizm təcrübəsi formalaşmış. Məhkəmə hüquq sisteminə də əsaslı islahatlar aparılıb və ölkədə Konstitusiyaya Məhkəməsi və üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir.

İqtisadi islahatları dərinləşdirmək və respublikamızın iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədilə dövlət idarəçilik sistemi yenidən quruldu, Nazirlər Kabinetinin səlahiyyəti və funksiyaları bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırıldı.

Müstəqil Azərbaycanın iqtisadi yüksəlişinə, onun əhalisinin güzəhranın yaxşılaşdırılmasına və sosial problemlərin həllinə güclü təkan verən amillərdən ən başlıcası məhz ulu öndər Heydər Əliyevin böyük bacarıq və uzaqgörənliklə həyata keçirdiyi iqtisadi islahatlarıdır. Respublikada aparılan ardıcıl məqsədyönlü iqtisadi islahatların mühüm nəticələrindən biri də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün şəraitin yaradılması yolu ilə iqtisadiyyatın gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi olmuşdur.

Həyata keçirilən uğurlu siyasət çox qısa bir zamanda iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. 1996-cı ildən başlayaraq Azərbaycanda inflyasiyanın sürətlə 2-3 faizdən yuxarı qalxmıdır. 1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-2003-cü illərdə isə orta hesabla 10 faiz təşkil etmişdir.

Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər nəticəsində ümumi daxili məhsulda qeyri – dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki 30 faizdən 2003-cü ildə 73 faizə çatmışdır. Hazırda kənd təsərrüfatı məhsulunun 99 faizi özəl bölmədə istehsal olunur.

Əmək haqlarının, pensiyaların müavinətlərin artırılması, əhalinin sosial müdafiəsi istiqamətində aparılan ardıcıl siyasət son illər ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə təmin etmişdir. 1995-2003-cü illərdə orta aylıq əmək haqqı və pensiyaların həcmi 6 dəfədən çox artmışdır.

Müasir dünyada Azərbaycanın

öz layiqli yerini tutmasında ulu öndərin əvəzolunmaz başçılığı xidmətləri sırasında milli neft strategiyasının işlənilib hazırlanmasının çox böyük önəmi, müstəsna əhəmiyyəti vardır. Heydər Əliyevin dahiyana uzaqgörənliklə mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası ölkəmizə böyük uğurlar gətirib. 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektoruna məxsus karbohidrogen ehtiyatlarının xarici neft şirkətləri ilə birgə mənimsənilməsinə dair “Əsrin müqaviləsi” adlı nəhəng kontraktın imzalanması ümummilli lider Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının mühüm tərkib hissəsi idi. Neft amilini müstəqilliyimizin möhkəmlənməsi, iqtisadiyyatımızın digər sahələrinin tərəqqisi, xalqın rifahının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü vasitə və ən əlverişli mənbə adlandırılan ulu öndərimiz tam əmin idi ki, biz bu vasitədə səmərəli və məqsədyönlü istifadə etməklə yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevirəcəyik.

“Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən global layihələr, o cümlədən Bakı – Tbilisi – Ceyhan neft, Bakı – Tbilisi – Ərzurum qaz boru kəmərlərinin, Bakı – Tbilisi – Qars demir yolunun işə düşməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsidir.

2012-ci ildən başlayaraq Azərbaycan qazını böyük həcmədə Avropa bazarlarına çıxarmaq məqsədilə böyük iqtisadi əhəmiyyətə malik Cənub Qaz Dəhlizinin qəbulu başlanmışdır. Qoyulan səmərənin çox böyük hissəsi xarici təşkilatlar və banklar tərəfindən həyata keçirilib və böyük dividendlər gətirəcək layihə bu il istifadəyə veriləcək.

Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar, Azərbaycanın gələcəyi üçün tarixi əhəmiyyət daşıyır və vaxt keçdikcə bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir. Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqlarına sülh, əmin-amanlıq, rifah və iqtisadi inkişaf gətirməkdədir. Bakı-Tbilisi-Qars demir yolu layihəsinin reallaşması Azərbaycanın nəinki regionda, eləcə də dünyadakı siyasi nüfuzunu, iqtisadi qüdrətini daha da artırır.

Bütün kənar təzyiqlərə baxmayaraq, Azərbaycan bu layihənin həyata vəsiqə almasına nail oldu və bununla da regionu yalnız enerji layihələri ilə deyil, həmçinin nəhəng nəqliyyat infrastrukturunu ilə birləşdirdi. Beləliklə, Azərbaycan Avropa və Asiya üçün həm enerji, həm də əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir. Təsədüfi deyil ki, bu gün dünyada, xüsusən Qərbin enerji bazarında Azərbaycanın xüsusi yeri var.

Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə çalışan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına layiqli töhfə verir. Dünya ölkələri, xüsusən də Qərbi enerji təhlükəsizliyi məsələlərində Azərbaycanla əməkdaşlığı

Xalq Cümhuriyyətinin yaranması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkədir ki, hələ yüz il bundan əvvəl ən ulvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik dəyərlərinə sadıq olmasının bariz nümunəsidir.”

Ötən illər ərzində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq və mənafeələrini özündə əks etdirib. Azərbaycan dövlətinin daxili və xarici siyasəti dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilib.

Müstəqil Azərbaycan dövləti bu gün regionda reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin, Bakı – Tbilisi – Qars demir yolunun işə düşməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsidir.

2012-ci ildən başlayaraq Azərbaycan qazını böyük həcmədə Avropa bazarlarına çıxarmaq məqsədilə böyük iqtisadi əhəmiyyətə malik Cənub Qaz Dəhlizinin qəbulu başlanmışdır. Qoyulan səmərənin çox böyük hissəsi xarici təşkilatlar və banklar tərəfindən həyata keçirilib və böyük dividendlər gətirəcək layihə bu il istifadəyə veriləcək.

Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar, Azərbaycanın gələcəyi üçün tarixi əhəmiyyət daşıyır və vaxt keçdikcə bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir. Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqlarına sülh, əmin-amanlıq, rifah və iqtisadi inkişaf gətirməkdədir. Bakı-Tbilisi-Qars demir yolu layihəsinin reallaşması Azərbaycanın nəinki regionda, eləcə də dünyadakı siyasi nüfuzunu, iqtisadi qüdrətini daha da artırır.

Bütün kənar təzyiqlərə baxmayaraq, Azərbaycan bu layihənin həyata vəsiqə almasına nail oldu və bununla da regionu yalnız enerji layihələri ilə deyil, həmçinin nəhəng nəqliyyat infrastrukturunu ilə birləşdirdi. Beləliklə, Azərbaycan Avropa və Asiya üçün həm enerji, həm də əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir. Təsədüfi deyil ki, bu gün dünyada, xüsusən Qərbin enerji bazarında Azərbaycanın xüsusi yeri var.

Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə çalışan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına layiqli töhfə verir. Dünya ölkələri, xüsusən də Qərbi enerji təhlükəsizliyi məsələlərində Azərbaycanla əməkdaşlığı

genişləndirmək marağını açıq şəkildə ortaya qoyub. Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz-Baltik-Aralıq dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığı istiqamətində genişmiqyaslı iş aparılır. Cənub Qaz Dəhlizinin həyata keçirilməsində TANAP qaz layihəsinin reallaşdırılmasında da Azərbaycanın önəmli strateji rolu dənilməzdir.

Müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu daim artmaqdadır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət nəinki keçmiş ittifaq respublikaları, eləcə də bütün region üçün bir nümunə, model sayıla bilər. Azərbaycan müstəqil, tarazlaşdırılmış, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdü. Bu siyasət dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmlənməsinə, Qərba-Avroatlantik strukturlara, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib.

2011-ci ilin oktyabr ayında gənc Azərbaycan dövlətinin 155 ölkənin səsinə qazanaraq dünyanın ən nüfuzlu təşkilatı sayılan BMT Təhlükəsizlik Şurasının qeyri - daimi üzvü seçilməsi və ölkə Prezidenti İlham Əliyevin bu mötəbər təşkilatın kürsüsündən iclasa sədrlik etməsi müstəqillik tariximizin yaddaqaalan, qürurverici məqamıdır. 2013-cü ildə ilk “Azerspace - 1”, 2015-ci ildə “Azerspace - 2” süni peyklərimizin kosmosa çıxarılması, 2015-ci ilin iyun ayında I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş ölkə olmasının bariz nümunəsidir.

Bakı şəhərində İstiqlaliyyət abidəsinin ucaldılması Xalq Cümhuriyyətinin tarixi fəaliyyətinə və onun qurucularının adlarını əbədləşdirməsinə dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin ideallarına sadıqlıyının əyani göstəricisidir.

Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu, onun maddi – texniki bazasının möhkəmləndirilməsi və ordunun müasir silahlarla təchizatı artıq öz bəhrəsini verir. İlham Əliyevin apardığı gərgin iş sayəsində dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü təmyirlir. Ermənistanın bir çox beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası tərəfindən işğalçı dövlət kimi tanınması, yürütdüyü təcavüzkar siyasətin pislənilməsi Azərbaycanın diplomatik qələbəsidir. İndi ölkəmizin qarşısında yalnız bir problem Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dayanır. Ermənistanın Azərbaycanı qarşı işğalçı siyasəti nəinki Azərbaycan üçün, həm də Cənubi Qafqaz regionunun təhlükəsizliyi baxımından böyük mənəədir. Son on beş il ərzində Azərbaycanda bütün cədir

şəhərcikləri ləğv edilərək 245 min məcburi köçkün yeni inşa olunmuş müasir qəsəbələrə köçürülmüş, hər cür şəraiti və lazımı avadanlığı olan fərdi evlərlə təmin olunmuşdur.

Ali Baş Komandan, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ordu quruculuğuna çox böyük diqqət göstərilir. Mühərribə şəraitində olan ölkəmiz üçün güclü, qüdrətli ordu yaradılması olduqca vacibdir. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən Ermənistanı – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyini bütün dünyaya bəyan edib. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır. Odur ki, bu tələyüklü problemin məhz inkişaf və güclü dövlət prizmasından həlli daha aktualdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2016-cı ilin aprel ayında erməni işğalçı qüvvələrinin təxribatlarının qarşısını alaraq 4 günlük döyüşlərdə

silahlı qüvvələrimizin döyüş qabiliyyətini əyani nümayiş etdirdi. Ordumuz Goranboy rayonu yaşayış məntəqələrinə və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndinin ətrafındakı yüksəklikləri, eləcə də Seysulan yaşayış məntəqələrini erməni silahlı qüvvələrindən azad etdi. Füzuli rayonunun olduqca strateji əhəmiyyət kəsb edən Lalatəpə yüksəkliyi geri qaytarılmışdır. Ağdərə- Madaqış istiqamətində yollara nəzarət tam ordumuzun nəzarətinə keçdi.

Prezident İlham Əliyevin sərməci ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması tam təmin edildikdən sonra yaşayış məntəqəsi yenidən qurulmuş və insanlar öz doğma yurdlarına qayıtmışlar.

Xalqımız əmindir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz səbuzünü deyəcək, işğal altında olan ərazilərimizi azad edəcək, qəç-qın və məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar və Azərbaycan BMT tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edəcək.

Möhtərəm İlham Əliyevin 15 illik Prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri və iştirakçıları kimi qəti əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində bir neçə on illərə bərabər sürətli inkişaf yolu keçib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünyada daim möhkəmlənən mövqeyi dəyərsiz əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasət düzgün istiqamətdədir.

Azərbaycanın bugünkü və gələcək taleyi baxımından önəmli tarixi hadisə olan 11 aprel Prezident seçkiləri yaddaşlara iqtidar xalq birliyinin daha bir parlaq təəcəssümü, xalqımızın öz liderinə olan sonsuz inam və etibarının, dərin məhəbbətinin əyani təsdiqi kimi həkk olundu. Azərbaycan seçkilərinin iradəsi və beynəlxalq təsisatların rəyi ondan ibarətdir ki, tam əşkarlıq, demokratik, azad və şəffaf şəraitdə keçirilən Prezident seçkilərində Azərbaycan vətəndaşları dövlətçiliyimizin daha da möhkəmlənməsinə, demokratiyanın inkişafına və özlərinin firavan gələcəyinə yekdilliklə sos verdi.

**Yusif HÜMBƏTOV,
“Azərsutikint” Sahmdar
Cəmiyyətinin sədri,
YAP İdarə Heyətinin üzvü**